



AZƏRBAYCAN

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

№ 274 (9153) CÜMƏ AXŞAMI, 15 dekabr 2022-ci il

Qəzetiñ əsası 1918-ci ildə qoyulmuşdur

www.azerbaijan-news.az

Türkmənbaşı şəhərinin beynəlxalq aeroportunda qarşılanması

◆ Azərbaycan Prezidenti İlham Əliyevin Türkmenistana səfəri



Ilham Əliyevin Qurbanqulu Berdiməhəmmədov ilə görüşü



→ 2

Prezidentlərin məhdud tərkibdə görüşü keçirilib



→ 2

Prezidentlərin geniş tərkibdə görüşü olub



→ 2

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Türkmenbaşı şəhərində təsviri və dekorativ sənət əsərlərindən ibarət sərgilərlə tanış olub



→ 4

İlham Əliyevin Sərdar Berdiməhəmmədov ilə görüşü



→ 2

İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla görüşü



→ 3

Azərbaycan-Türkiyə-Türkmenistan sənədləri imzalanıb



→ 3

Avazada qardaşlıq zirvəsi

Azərbaycan, Türkiyə və Türkmenistanın birləşdirilməsi global layihələri türk dünyasının gücünü daha da artıracaq

**TURKMENISTANYŇ,
AZERBAÝAN RESPUBLIKASYNYŇ,
TÜRKIÝE RESPUBLIKASYNYŇ
DÖWLET BAŞTUTANLARYNYŇ
BIRINJI ÜÇTARAPLAYYŇ SAMMITI**

*"Awaza" milli syýahatçılık zolagy,
2022-nji ýylýň 14-nji dekabry*




Üç qardaş ölkənin liderləri Xəzərin Türkmenisrana aid olan hissəsində yaradılmış Avaza istirahət və möhtəşəm kurort mərkəzində reallaşan ilk Zirvə görüşündən sonra 5 müüm sənəd imzaladılar. Əlbəttə ki, bu sənədlər qardaş ölkələr

arasında geosiyasi və geoitqişadi münasibətlər baxımından əhəmiyyətli sənədlər kimi enerji ehtiyatları tədarükünün şəxəldəndirilməsinə, tranzit-noqlılyat əlaqələrinin möhkəmləndirilməsinə böyük töhfə verəcək.

→ 5

Azərbaycan və Türkiyə dövlət başçılarının və onların xanımlarının şərfinə rəsmi nahar verilib



Dekabrın 14-də Türkmenbaşı şəhərində Türkmenistan Parlamənti Xalq Məsləhətinin söri Qurbanqulu Berdiməhəmmədovun adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevannı, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və xanımı Əmine Ərdoğanın şərfinə rəsmi nahar verilib.

</div

Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistana səfəri

Türkmənbaşı şəhərinin beynəlxalq aeroportunda qarşılama



Dekabrin 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmenistan Dövlət Başçılığının Birinci Üçtərəfli Zirvə Görüşündə iştirak etmək üçün Türkmenbaşı şəhərinə səfər gəlib.

AZƏRTAC xəbər verir ki, Türkmenbaşı şəhərinin beynəlxalq aeroportunda dövlətimizin başçısının şərfinə xərçən qarəvəl dostosu düzülmüşdü.

Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Türkmenistan Nazirlər Kabinetinin sədrinin müavini, xarici işlər naziri Rəşid Məredov və digər rəsmi şəxslər qarşılıqlı.

İlham Əliyevin Sərdar Berdiməhəmmədov ilə görüşü



Dekabrin 14-da Türkmenbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmenistan Prezidenti Sərdar Berdiməhəmmədov ilə görüşü olub.

AZƏRTAC xəbər verir ki, Sərdar Berdiməhəmmədov dövlətimizin başçısı ilə görüşündən dərin məmənluq hissi keçirdiyim bildirək, dəvəti qəbul etdiyinə və Azərbaycan, Türkiyə və Türkmenistan Dövlət Başçılığının Birinci Üçtərəfli Zirvə Görüşündə iştirakına görə Prezident İlham Əliyevin münnətdarlığını ifadə etdi. Hazırkı dövrde üçtərəfli emmədaşlığı xüsusi əhəmiyyət daşıdığını deyən Sərdar Berdiməhəmmədov Türkmenistan tərəfindən Zirvə Görüşündə böyük önmə verdiyini vurğuladı.

President İlham Əliyev qardaş Türkmenistana yeniden sofrada məmənluğunu ifadə etdi, bu Zirvə Görüşünün keçirilməsi töşəbbüsünə görə Prezident Sərdar Berdiməhəmmədovun minnətdarlığını bildirdi. Üç xalqın tarix və dövlətimizdən ümumi köklərə malik olduğunu deyən dövlətimizin başçısı emmədaşlığımızın genişləndirilməsi üçün yaxşı imkanları mövcudluğununu vurğuladı. Prezident İlham Əliyev bu Zirvə Görüşünün regional emmədaşlığı, noqliyyat, logistika, ticarət sahələrində əlaqələrin genişləndirilməsini təhfə verəcəyinə əminliyini ifadə etdi. Eyni zamanda bu görüşün ikitorəfli əlaqələrin müzakirəsi üçün də yaxşı imkan yaratdığını bildirdi.

Görüşdə emmədaşlığın perspektivləri barədə fikir mübadiləsi aparıldı.

İlham Əliyevin Qurbanqulu Berdiməhəmmədov ilə görüşü

Dekabrin 14-de Türkmenbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmenistan Parlamenti Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə görüşü olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevi salamlayan Qurbanqulu BERDIMƏHƏMMƏDOV dedi:


- Hörmətlə qardaşım İlham Heydər oğlu, Sizi qonaqpərvər Türkmenistanda, xüsusən böyük Xəzərin sahilində salamlamalığı çok şadam. Bu gün dost, qardaş ölkələr - Türkmenistan, Azərbaycan və Türkiyə arasında ilk dəfə Zirvə Görüşü keçirilir. Hesab edirəm ki, bu Zirvə Görüşü ölkələrimiz arasında müasibələrin inkişafında müümən rol oynayacaq və semərosunu verəcək.

Bizim ölkəmiz Azərbaycan və Türkiyə ilə qardaşlıq münasibələrinin xüsusü ilə diqqət yetirir. İlk dəfə keçirilən bu üçtərəfli Zirvə Görüşü, fikrimcə, ölkələrimiz arasında münasibələr baxımından əhəmiyyətli olacaq. Dövlətlərimiz arasında enerji ehtiyatları tədarükünə şəxənləndirilməsi, tranzit-noqliyyat olaqalarının möhkəmləndirilməsi ilə bağlı bir sıra iqtisadi məsələlər var. Humanitar istiqamətə göldükde isə, dövlətlərimiz arasında orta çohərlər cəhd - dil, dini etiqad, medoniyyyət və bir sıra başqa məsələlər. Qardaşım İlham Heydər oğlu, mon ölkələrimiz arasında parlamentlərlərə əlaqələri də qeyd etmək istəyirəm.

❖ ❖ ❖

Prezident İlham ƏLİYEV dedi:

- Sağ olun, hörmətlə Qurbanqulu Molikquliyevi. Yenidən Sizinlə görüşməyimən gənə şadam. Mon artıq ikiinci dəfədir ki, bu il qardaş Türkmenistana sofor edirəm və Sizinlə görüşmək



hər zaman çox xoşdur. Biz Sizinlə uzun illər Türkmenistan-Azərbaycan əlaqəlerinin inkişafı istiqamətində önməli addımlar atmış və bu gün iki qardaş ölkə öz əlaqələrini yeni soviyyəyə qaldırır. Mən çox şadam ki, bütün sahələrdə qardaşlıq, dostluq əlaqələri özünü göstərir. Biz həm siyasi sahədə strateji torövdə, həm iqtisadi sahədə son vaxtlar böyük uğurlara imza atmış, təcarət dövriyyəsi bir neçə dəfə artıb. Siz də qeyd etdiyiniz kimi, noqliyyat, tranzit sahəsində də böyük irəliliyi var.

Əsas odur ki, xalqlarımız qardaş xalqlardır və bu gün müstəqil Türkmenistan və müstəqil Azərbaycan öz münasibələrini bu qardaşlıq osasında qurur. Bu həm ölkələrimiz, eyni zamanda bölgə üçün çox önemlidir və bu gün üç qardaş ölkə Türkmenistanda, bu gözəl Avazada görüşür. Hesab edirəm ki, bəzən ocaqlarımızın ruhunu şad edən bir hadisədir. Cüntki bu töbiiyidir, belə də olmalıdır, qardaş xalqlar bir yerde olmalıdırlar.

Fürsətdən istifadə edərək burada gördükrimlə bağlı fikrimi bölüşmək istərdim. Burada qurdugunuz çox gözəl şərait bizi sevindirir. Avaza, doğrudan, beynəlxalq turizm mərkəzini çevrilir, həm səliqə-sahman, həm gözəllik, həm də yaşıllıq. Xəzər donuzının sahilində belə möhtəşəm mərkəzin yaradılması şəxson Sizin böyük nətiliyətinizdir. Bu münasibələ Sizi və qardaş türkəm xalqını töbrik edirəm. Dəvət gərə bir daha töşəkkür edirəm.

Prezidentlərin məhdud tərkibdə görüşü keçirilib



Dekabrin 14-də Türkmenbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Türkmenistan Prezidenti Sərdar Berdiməhəmmədovun məhdud tərkibdə görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, dövlət başçıları birgə foto çəkdiyidilər. Görüşdə ölkələrimiz arasında əməkdaşlığın daha da inkişaf etdirilməsi məsələləri müzakirə olundu.

Prezidentlərin geniş tərkibdə görüşü olub



Dekabrin 14-de Türkmenbaşı şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Türkmenistan Prezidenti Sərdar Berdiməhəmmədovun geniş tərkibdə görüşü olub.

AZƏRTAC xəbər verir ki, görüşü giriş sözü ilə Türkmenistan Prezidenti Sərdar Berdiməhəmmədov açdı və çıxış etdi.

Sonra dövlətimizin başçısı çıxış etdi.

Aradı 3-cü səh.



Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistana səfəri

Prezidentlərin geniş tərkibdə görüşü olub



Prezident İlham Əliyevin çıxışı

- Hörmətli Türkmenistan Prezidenti Sərdar Qurbanquliyeviç Berdimohammedov.

Hörmətli Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan.

Öziz dostlar.

Bu il ikinci dəfə qardaş Türkmenistana soñor edirəm və yenidən burada olmaqdan çox məmənumun. Üçtərəfli Zirvə Görüşünün yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə Prezident Sərdar Berdimohammedova təşəkkürümüz bildirirəm.

Türkmenistandan sabit və dinamik inkişaf yolu ilə irəlişəsinin şahidi olmaq, onun nailiyyətlərini görmək bizi sevindirir.

Azərbaycan, Türkiyə və Türkmenistan bir-biri ilə etnik, dini-modəni köklər və ortaq mənəvi dəyərlər ilə six bağlıdır. Bir haqlı olaraq xalqlarımızın zəngin tarixi-modəni irti və böşər sivilizasiyasına verdiyi böyük töhfələri ilə qürur duyuruq.

Azərbaycanın həm Türkiyə, həm də Türkmenistana siyasi əlaqələri yüksək səviyyədədir. Türkiyə ilə keçən il imzaladığımız Şuşa Beyannaməsi münasibətlərimizi strateji mütəfəqiliq səviyyəsinə qatdırılmışdır. 2017-ci ilde

Azərbaycan ilə Türkmenistan arasında strateji tərəfdəliq haqqında Beyannamə imzalanmışdır.

Ölkələrimiz beynəlxalq təşkilatlardan, cümlədə BMT, İsləm Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı, ATƏT və digər təsisatlar çörçivəsində bir-birinə qarşılıqlı dəstək göstərir və əməkdaşlıq edir.

Tarixi bağlar üzərində qurulmuş münasibətlərimiz ölkələrimiz arasında iqtisadiyyat, ticarət, nəqliyyat-logistikə və digər sahələrdə əməkdaşlığın inkişaf üçün imkanlar yaradır.

2022-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın Türkiyə ilə ticarət dövriyəsi 45 faiz artaraq 5 milyard dollaraya çatmışdır.

Azərbaycandan Türkiyə iqtisadiyatına 20 milyard dollara yaxın, Türkmenistandan Azərbaycanın iqtisadiyyatına isə 14 milyard dollara yaxın sormayı yatırılmışdır.

Bu il Türkmenistan ilə ticarət dövriyəsi 5 dəfə artmışdır. Bu, rekord göstəricidir.

Azərbaycan, Türkiyə və Türkmenistanın nəqliyyat-logistika sahəsində böyük uğurlara imza atmışdır. Ölkələrimiz tərəfindən bir çox layihələr icra

edilmişdir ki, bunlar da öz növbəsində nəqliyyat bağlantılı sahəsində əməkdaşlıq üçün yeni imkanlar açır.

Hər üç ölkədə bu sahəye qoyulan sormayalar yeni, müasir infrastrukturun yaradılmasına xidmət etmişdir.

Azərbaycan "Şərq-Qorب" və "Şimal-Conub" nəqliyyat dəhlizlərinin feal iştirakçılarından və öz ərazisindən keçən yolu, avtomobil nəqliyyatı və havaya nəqliyyat ilə bağlı olan bütün əsas layihələri icra etmişdir. Bunun notice-sində Azərbaycan önemli tranzit ölkəsinə çevrilmişdir.

2022-ci ilin ilk 10 ayında Azərbaycan ərazisindən keçən ümumi tranzit daimalarının hacmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 80 faizdən çox dərəcədə çatmışdır.

Hazırda Zəngəzur dəhlizinin açılması ilə faal möşgüləq. Zəngəzur dəhlizinin Azərbaycan ərazisindən keçən hissəsində aparılan işlərin domir yolu xətti üzrə 40 faizi, avtomobil yolu üzrə 70 faizi icra olunub. Bütün işlər 2024-cü ilə tamamlanacaq və noticədən yəni nəqliyyat dəhlizi yaranacaq.

Baki Beynəlxalq Dəniz Ticarət Limanı ilə 15 milyon ton yükşarma qabiliyyətinə malikdir və bu həcmi 25

edilmişdir ki, bunlar da öz növbəsində nəqliyyat bağlantılı sahəsində əməkdaşlıq üçün yeni imkanlar açır.

Hər üç ölkədə bu sahəye qoyulan sormayalar yeni, müasir infrastrukturun yaradılmasına xidmət etmişdir.

2020-ci ilin sonunda 44 günlük Vəton mühərribesindən əldə olunmuş Zəfər nəticəsində torpaqlarımız Ermenistanın 30 illik işğalından azad edildi. Qarabağ münaqişəsi həll edildi və bərəsənə reyonda yeni nəqliyyat-kommunikasiya layihələri üçün olverişli imkan yaratıldı.

Hazırda dünyada yeni çağırışlar və töhdidlər var. Bu səbəbdən digər sahələr ilə yanaşı, ölkələrimiz arasında təhlükəsizlik, müdafiə, müdafiə sonəsi kimi sahələrdə də əməkdaşlığın genişləndiriləsi böyük önmə dəstidir.

Bir da Azərbaycan-Türkiyə-Türkmenistən üçtərəfli formatında görüşün önemini vürgulamaq istərdim. Ümid edirəm ki, belə görüşlər bundan sonra müntəzəm olaraq keçiriləcək və qardaş ölkələrimiz arasında münasibətlərin dəha da inkişaf etməsinə böyük töhfə verəcək.

Sağ olun.

❖ ❖ ❖

Daha sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış etdi.

milyon tona çatdırılması üçün vəsaitin ayrılması nəzərdə tutulur.

Keçən il Xəzər donizi sahilində yerləşən Əlet Azad İqtisadi Zonasının tomöli qoyuldu və orada artıq ilk rezidentlər yerləşir. Türkiyədən və Türkmenistandan olan şirkətləri bu zonanın imkanlarından faydalanaşmaq dəvət edirik.

2017-ci ilde əziz qardaşım Rəcəb Tayyib Ərdoğan ilə bərabər Bakı-Tbilisi-Qars dəmir yolunun açılışını etdik. Bu layihəyə əlavə 100 milyon dollarдан çox sərməye qoyulacaq və onun örtürcülik qabiliyyəti hazırkı 1 milyondan 5 milyon tona çatdırılacaq.

Azərbaycan 50-dən çox yük gəmisi ilə Xəzər donizindən böyük ticarət donanmasına malikdir. 2013-cü ilde istismara verilmiş Bakı Gəmiqayırmına Zavodu hazırla tam güc ilə işləyir. Bu zavodda istenilən növ gəmilər inşa edilə bilər.

Azərbaycan 18 yüksək təyarişi ilə regionumuzda on böyük mülli hava yük donanmalarından birinə malikdir. Növbəti 10 il ərzində hava donanmamızı daha 9 teyyarənin əlavə edilməsi nəzərdə tutulmuşdur.

Hazırda Azərbaycanda 8 beynəlxalq hava limanı fəaliyyət göstərir. İşğaldan azad olmuş ərazilərdə inşa edilmiş Füzeli və Zongilan hava limanlarının açılışında Türkiyə Prezidenti, əziz qardaşım Rəcəb Tayyib Ərdoğan iştirak etmişdir. İşğaldan azad olmuş Laçınada ölkəmizin sayca 9-cu beynəlxalq hava limanının 2024-cü ilde açılışına nəzərdə tutulub.

2020-ci ilin sonunda 44 günlük Vəton mühərribesindən əldə olunmuş Zəfər nəticəsində torpaqlarımız Ermenistanın 30 illik işğalından azad edildi. Qarabağ münaqişəsi həll edildi və bərəsənə reyonda yeni nəqliyyat-kommunikasiya layihələri üçün olverişli imkan yaratıldı.

Hazırda dünyada yeni çağırışlar və töhdidlər var. Bu səbəbdən digər sahələr ilə yanaşı, ölkələrimiz arasında təhlükəsizlik, müdafiə, müdafiə sonəsi kimi sahələrdə də əməkdaşlığın genişləndiriləsi böyük önmə dəstidir.


Bir da Azərbaycan-Türkiyə-Türkmenistən üçtərəfli formatında görüşün önemini vürgulamaq istərdim. Ümid edirəm ki, belə görüşlər bundan sonra müntəzəm olaraq keçiriləcək və qardaş ölkələrimiz arasında münasibətlərin dəha da inkişaf etməsinə böyük töhfə verəcək.

Sağ olun.

❖ ❖ ❖

Daha sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış etdi.

İlham Əliyevin Rəcəb Tayyib Ərdoğanla görüşü



"Gömrük əməkdaşlığına dair Birge məşvərot komissiyasının yaradılması haqqında qarşılıqlı anlaşmaya dair Hökumətlərəsi Memorandum" Türkmenistən Dövlət Gömrük Komitəsinin sədri Maksat Xudayquliyev, Azərbaycan Respublikasının xərçi işlər naziri Ceyhun Bayramov və Türkiyə Respublikasının ticarət naziri Mehmet Muş imzaladılar.

"Energetika sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı anlaşmaya dair Qurumlararası Memorandum" Türkmenistən Nazırılar Kabinetinə yaxın Nəqliyyat və Kommunikasiyalar Agentliyinin baş direktoru Məmmədəli Cəkiyev, Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov və Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Fatih Dönmez imzaladılar.

"Nəqliyyat sahəsində əməkdaşlığın inkişaf etdirilməsi ilə bağlı qarşılıqlı anlaşmaya dair Qurumlararası Memorandum" Türkmenistən Nazırılar Kabinetinə yaxın Nəqliyyat və Kommunikasiyalar Agentliyinin baş direktoru Məmmədəli Cəkiyev, Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov və Türkiyə Respublikasının energetika və təbii sərvətlər naziri Adil Qaraismayıloğlu imzaladılar.

Azərbaycan-Türkiyə-Türkmenistan sənədləri imzalanıb



Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistana səfəri

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Türkmenbaşı şəhərində təsviri və dekorativ sənət əsərlərindən ibarət sərgilərlə tanış olub



Dekabrın 14-də Türkmenbaşı şəhərində Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmenistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşü çərçivəsində Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyeva, Türkmenistan Parlamenti Xalq Moslohetinin sədrinin xanımı Oqulgerek Berdimohamedova, Türkiyə Respublikasının birinci xanımı Əməmin Ərdoğan təsviri və dekorativ sənət əsərlərindən ibarət sərgilərlə tanış olublar.

AZƏRTAC xəber verir ki, Türkmenistanın təsviri və dekorativ sənət əsərlərini sorgisi 11 bölmədən ibarətdir.

Sərginin bölmələrində türkmen xalqlının bütün dünyada moşhur xalça və xalça məhsulları, keşə işlubunda hazırlanmış milli qadın geyimləri, qadınlar üçün milli zinot əşyaları, o cümlədən üzük, sıraq, bılıçzik və digər aksesuarlar, türkmen qadın rossamlarının əsərləri və el işləri nümayiş olunur.

Eyni zamanda sərgidə milli "ume" ayının icra olundu, türkmen töbətinin gözəlliyini və xüsusiyyətlərini öks etdirən xalçalar təqdim edildi.

Sonra türkmen qızlar folklor mahnıları ifa etdilər, toy adət-onəsənləri təqdim olundu. Həmçinin yerli qadınların hazırladıqları keramika nümunələri, tıkmələr,

keçə xalçalar qonaqlarda xoş tövəsürat yaratdı. Tədbir çərçivəsində Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya xatiro hədiyyələri təqdim edildi.

Daha sonra konsern programı və Türkmenistanın milli geyimləri nümayiş olundu.

❖ ❖ ❖

Sərgi ilə tanışlıdan sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, Türkmenistan Parlamenti Xalq Moslohetinin sədrinin xanımı Oqulgerek Berdimohamedova və Türkiyənin birinci xanımı Əməmin Ərdoğan çay süfrəsi arxasında sohbət etdilər.

Səfər başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkmenistana səfəri dekabrın 14-də başa çatıb.

AZERTAC xəber verir ki, Türkmenbaşı şəhərinin beynəlxalq aeroportunda dövlətimizin başçısının şərfinə fəxri qarouf dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Türkmenistan Nazirlər Kabinetinin sədrinin müavini, xarici işlər naziri Röşid Məredov və digər rəsmi şəxslər yola saldılar.





Vətəndaş cəmiyyəti nümayəndələri və ictimai fəallar ekoloji cinayətə və qanunsuz istismara etirazlarını davam etdirirlər

Hələlik talançılara qarşı ayaqda ekoloqlardır

Amma lazımlı gələrsə hamımız bu yolda sinəmizi sıpər etməyə hazırlıq

Rusiya "sülhməramlıları"nın himayəsi ilə Ermənistanın Vətonimizin sərvətlərini çapıb-talamaş nəhayət geniş səbrimizi daşırdı. Xalq ayaq aqaldı. Yenə də əliyalın xalq silahlılaşmış Rusiya-Ermənistən birlişmələrinin üstünləri yerdi.

Bu, 1988-ci ilde Topxana meşəsinin qırılmasına qarşı gəncərimizin olyalın Əsgərə - düşmən üzərinə getməsini xatırladı. İlk şəhidimiz Əli və Bəxtiyarın ruhu şad olsun. Amma bu dəfə no Azərbaycan o illərdəki kimi, silahsız, təşkilatlısız, arxasız, köməksiz Azərbaycandır, nə də qarşımızdakı düşən həmin düşməndir.

Məlum olduğu kimi, 30 il işgal altında olmuş orazişimizdə ölkəmizin iqtisadi potensialı üçün əhemmiliyyəti 155 müxtəlif növ faydalı qazıntı yataqları var. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Ekoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyevin sözlerine görə, ermənilərin talançılıq əməllərində erməni osilisi iş adamlarının devotı ilə cəlb olunmuş İsvəçro, Kanada, Avstraliya, Hindistan və digər ölkələr də istirak ediblər. Əli Əliyev bildir ki, orazisi zəngin yeraltı təbii mineral xammal ehtiyatlarına malik olan Azərbaycandakı yataqların böyük hissəsi ölkəmizin Uralı sayılan Kiçik Qafqaz filiz zonasında yerləşir. 1993-cü ilde Ermənistən ordusuna tərəfdən işgal edilmiş regionumuzda təsdiq edilmiş ehtiyatlarla malik filiz, qeyri-filiz, tikinti materialları, yeraltı içməli və termal-mineral sular olmaqla 167 yataq mövcud olub. Bu yataqlardan 40-i Laçın, 34-ü Kəlbəcor, 8-i Şuşa, 4-ü Xocalı, 2-si Xocavənd, 15-i Ağdam, 6-sı Füzuli, 11-i Tərtər, 11-i Zingülən, 26-sı isə Cobrayil rayonları orazisində yerləşir: "Ölkəmizin on iri qızıl, gümüş və mis yataqları həmin bölgələrdə koş edilib. Bu surada Kəlbəcor rayonunda yerləşən Söyüdü (ehtiyat: qızıl 112,5 ton, gümüş 190,3 ton, selen 249 ton, tellur 45,8 ton), Qızılbulaq (ehtiyat: qızıl 17,5 ton, gümüş 18,9 ton, mis 47,9 min ton, kükürd 274,4 min ton), Ağdudzadə (ehtiyat: qızıl 13,5 ton) və Zəngilan rayonunda yerləşən Veynoli yatağı (ehtiyat: qızıl 6,52 ton, gümüş 10,74 ton, mis 2942 min ton) xüsuslu qeyd edilməlidir. Bundan əlavə, həmin rayonlarında çox böyük xammal resurslarına malik mişar daşı, tikinti daşı, gil, əhəng, daş kömür, üzük və əlvən daşı və digər faydalı qazıntınlar da mövcuddur", - deyə Ə. Əliyev söyləyib. O, həmçinin bildir ki, Kəlbəcor və Şuşa rayonları özünəməxsus balneoloji xüsusiyyətləri ilə forqlənən termal-mineral su ehtiyatlarına (İstisu vo Turşu yataqları) malikdir. Bu yataqların gündəlik debiti 3974 kub-metredir.

Təbii ki, Rusiya-Ermənistən silahlı birlişmələrinin 30 ilde viranəyo əvvirdiyi şəhər və kondilimizin və inidiyə qədər daşıqları sərvətlərin məsuliyəti var və no vaxtsa onları ödəmə vaxtı gələcək. İndi isə Azərbaycan xalqına heç olmasa geridə qalan sərvətlərimizi qorunmaq hava-su kimi lazımdır. Çünki günün güñən də ermənilər rus "sülhməramlıları"nın vo İranın köməyi dərhal Laçın yolunu və sitosile gecə-gündüz Azərbaycanın sərvətlərini daşımağa davam edirlər. Təkə son illər keçmiş Dağlıq Qarabağ orazisində ermənilər təbii sərvətlərin tələn edilməsi məqsədiyle 30-30 dan çox şirkət yaradırlar. 2002-ci ilin avqust ayında ermənilərin "VALLEX Group" şirkəti tərəfdən yaradılan "Base Metals" şirkəti Kəlbəcor rayonunun Heyvalı kəndi yaxınlığında yerləşən mis vo qızıl yatağının (Drmbo) ehtiyatı ilə möşəldir. Daha sonra təbii sərvətlərin tələn edilməsi məqsədiyle 2010-2011-ci illərdə 30-30 dan çox şirkət yaradırlar. 2002-ci ilin avqust ayında ermənilərin "VALLEX Group" şirkəti tərəfdən yaradılan "Base Metals" şirkəti Kəlbəcor rayonunun Heyvalı kəndi yaxınlığında yerləşən mis vo qızıl yatağının (Drmbo) ehtiyatı ilə möşəldir. Daha sonra təbii sərvətlərin tələn edilməsi məqsədiyle 2010-2011-ci illərdə 30-30 dan çox şirkət yaradırlar. 2002-ci ilin avqust ayında ermənilərin "VALLEX Group" şirkəti tərəfdən yaradılan "Base Metals" şirkəti Kəlbəcor rayonunun Heyvalı kəndi yaxınlığında yerləşən mis vo qızıl yatağının (Drmbo) ehtiyatı ilə möşəldir. Daha sonra təbii sərvətlərin tələn edilməsi məqsədiyle 2010-2011-ci illərdə 30-30 dan çox şirkət yaradırlar. 2002-ci ilin avqust ayında ermənilərin "VALLEX Group" şirkəti tərəfdən yaradılan "Base Metals" şirkəti Kəlbəcor rayonunun Heyvalı kəndi yaxınlığında yerləşən mis vo qızıl yatağının (Drmbo) ehtiyatı ilə möşəldir. Daha sonra təbii sərvətlərin tələn edilməsi məqsədiyle 2010-2011-ci illərdə 30-30 dan çox şirkət yaradırlar. 2002-ci ilin avqust ayında ermənilərin "VALLEX Group" şirkəti tərəfdən yaradılan "Base Metals" şirkəti Kəlbəcor rayonunun Heyvalı kəndi yaxınlığında yerləşən mis vo qızıl yatağının (Drmbo) ehtiyatı ilə möşəldir. Daha sonra təbii sərvətlərin tələn edilməsi məqsədiyle 2010-2011-ci illərdə 30-30 dan çox şirkət yaradırlar. 2002-ci ilin avqust ayında ermənilərin "VALLEX Group" şirkəti tərəfdən yaradılan "Base Metals" şirkəti Kəlbəcor rayonunun Heyvalı kəndi yaxınlığında yerləşən mis vo qızıl yatağının (Drmbo) ehtiyatı ilə möşəldir. Daha sonra təbii sərvətlərin tələn edilməsi məqsədiyle 2010-2011-ci illərdə 30-30 dan çox şirkət yaradırlar. 2002-ci ilin avqust ayında ermənilərin "VALLEX Group" şirkəti tərəfdən yaradılan "Base Metals" şirkəti Kəlbəcor rayonunun Heyvalı kəndi yaxınlığında yerləşən mis vo qızıl yatağının (Drmbo) ehtiyatı ilə möşəldir. Daha sonra təbii sərvətlərin tələn edilməsi məqsədiyle 2010-2011-ci illərdə 30-30 dan çox şirkət yaradırlar. 2002-ci ilin avqust ayında ermənilərin "VALLEX Group" şirkəti tərəfdən yaradılan "Base Metals" şirkəti Kəlbəcor rayonunun Heyvalı kəndi yaxınlığında yerləşən mis vo qızıl yatağının (Drmbo) ehtiyatı ilə möşəldir. Daha sonra təbii sərvətlərin tələn edilməsi məqsədiyle 2010-2011-ci illərdə 30-30 dan çox şirkət yaradırlar. 2002-ci ilin avqust ayında ermənilərin "VALLEX Group" şirkəti tərəfdən yaradılan "Base Metals" şirkəti Kəlbəcor rayonunun Heyvalı kəndi yaxınlığında yerləşən mis vo qızıl yatağının (Drmbo) ehtiyatı ilə möşəldir. Daha sonra təbii sərvətlərin tələn edilməsi məqsədiyle 2010-2011-ci illərdə 30-30 dan çox şirkət yaradırlar. 2002-ci ilin avqust ayında ermənilərin "VALLEX Group" şirkəti tərəfdən yaradılan "Base Metals" şirkəti Kəlbəcor rayonunun Heyvalı kəndi yaxınlığında yerləşən mis vo qızıl yatağının (Drmbo) ehtiyatı ilə möşəldir. Daha sonra təbii sərvətlərin tələn edilməsi məqsədiyle 2010-2011-ci illərdə 30-30 dan çox şirkət yaradırlar. 2002-ci ilin avqust ayında ermənilərin "VALLEX Group" şirkəti tərəfdən yaradılan "Base Metals" şirkəti Kəlbəcor rayonunun Heyvalı kəndi yaxınlığında yerləşən mis vo qızıl yatağının (Drmbo) ehtiyatı ilə möşəldir. Daha sonra təbii sərvətlərin tələn edilməsi məqsədiyle 2010-2011-ci illərdə 30-30 dan çox şirkət yaradırlar. 2002-ci ilin avqust ayında ermənilərin "VALLEX Group" şirkəti tərəfdən yaradılan "Base Metals" şirkəti Kəlbəcor rayonunun Heyvalı kəndi yaxınlığında yerləşən mis vo qızıl yatağının (Drmbo) ehtiyatı ilə möşəldir. Daha sonra təbii sərvətlərin tələn edilməsi məqsədiyle 2010-2011-ci illərdə 30-30 dan çox şirkət yaradırlar. 2002-ci ilin avqust ayında ermənilərin "VALLEX Group" şirkəti tərəfdən yaradılan "Base Metals" şirkəti Kəlbəcor rayonunun Heyvalı kəndi yaxınlığında yerləşən mis vo qızıl yatağının (Drmbo) ehtiyatı ilə möşəldir. Daha sonra təbii sərvətlərin tələn edilməsi məqsədiyle 2010-2011-ci illərdə 30-30 dan çox şirkət yaradırlar. 2002-ci ilin avqust ayında ermənilərin "VALLEX Group" şirkəti tərəfdən yaradılan "Base Metals" şirkəti Kəlbəcor rayonunun Heyvalı kəndi yaxınlığında yerləşən mis vo qızıl yatağının (Drmbo) ehtiyatı ilə möşəldir. Daha sonra təbii sərvətlərin tələn edilməsi məqsədiyle 2010-2011-ci illərdə 30-30 dan çox şirkət yaradırlar. 2002-ci ilin avqust ayında ermənilərin "VALLEX Group" şirkəti tərəfdən yaradılan "Base Metals" şirkəti Kəlbəcor rayonunun Heyvalı kəndi yaxınlığında yerləşən mis vo qızıl yatağının (Drmbo) ehtiyatı ilə möşəldir. Daha sonra təbii sərvətlərin tələn edilməsi məqsədiyle 2010-2011-ci illərdə 30-30 dan çox şirkət yaradırlar. 2002-ci ilin avqust ayında ermənilərin "VALLEX Group" şirkəti tərəfdən yaradılan "Base Metals" şirkəti Kəlbəcor rayonunun Heyvalı kəndi yaxınlığında yerləşən mis vo qızıl yatağının (Drmbo) ehtiyatı ilə möşəldir. Daha sonra təbii sərvətlərin tələn edilməsi məqsədiyle 2010-2011-ci illərdə 30-30 dan çox şirkət yaradırlar. 2002-ci ilin avqust ayında ermənilərin "VALLEX Group" şirkəti tərəfdən yaradılan "Base Metals" şirkəti Kəlbəcor rayonunun Heyvalı kəndi yaxınlığında yerləşən mis vo qızıl yatağının (Drmbo) ehtiyatı ilə möşəldir. Daha sonra təbii sərvətlərin tələn edilməsi məqsədiyle 2010-2011-ci illərdə 30-30 dan çox şirkət yaradırlar. 2002-ci ilin avqust ayında ermənilərin "VALLEX Group" şirkəti tərəfdən yaradılan "Base Metals" şirkəti Kəlbəcor rayonunun Heyvalı kəndi yaxınlığında yerləşən mis vo qızıl yatağının (Drmbo) ehtiyatı ilə möşəldir. Daha sonra təbii sərvətlərin tələn edilməsi məqsədiyle 2010-2011-ci illərdə 30-30 dan çox şirkət yaradırlar. 2002-ci ilin avqust ayında ermənilərin "VALLEX Group" şirkəti tərəfdən yaradılan "Base Metals" şirkəti Kəlbəcor rayonunun Heyvalı kəndi yaxınlığında yerləşən mis vo qızıl yatağının (Drmbo) ehtiyatı ilə möşəldir. Daha sonra təbii sərvətlərin tələn edilməsi məqsədiyle 2010-2011-ci illərdə 30-30 dan çox şirkət yaradırlar. 2002-ci ilin avqust ayında ermənilərin "VALLEX Group" şirkəti tərəfdən yaradılan "Base Metals" şirkəti Kəlbəcor rayonunun Heyvalı kəndi yaxınlığında yerləşən mis vo qızıl yatağının (Drmbo) ehtiyatı ilə möşəldir. Daha sonra təbii sərvətlərin tələn edilməsi məqsədiyle 2010-2011-ci illərdə 30-30 dan çox şirkət yaradırlar. 2002-ci ilin avqust ayında ermənilərin "VALLEX Group" şirkəti tərəfdən yaradılan "Base Metals" şirkəti Kəlbəcor rayonunun Heyvalı kəndi yaxınlığında yerləşən mis vo qızıl yatağının (Drmbo) ehtiyatı ilə möşəldir. Daha sonra təbii sərvətlərin tələn edilməsi məqsədiyle 2010-2011-ci illərdə 30-30 dan çox şirkət yaradırlar. 2002-ci ilin avqust ayında ermənilərin "VALLEX Group" şirkəti tərəfdən yaradılan "Base Metals" şirkəti Kəlbəcor rayonunun Heyvalı kəndi yaxınlığında yerləşən mis vo qızıl yatağının (Drmbo) ehtiyatı ilə möşəldir. Daha sonra təbii sərvətlərin tələn edilməsi məqsədiyle 2010-2011-ci illərdə 30-30 dan çox şirkət yaradırlar. 2002-ci ilin avqust ayında ermənilərin "VALLEX Group" şirkəti tərəfdən yaradılan "Base Metals" şirkəti Kəlbəcor rayonunun Heyvalı kəndi yaxınlığında yerləşən mis vo qızıl yatağının (Drmbo) ehtiyatı ilə möşəldir. Daha sonra təbii sərvətlərin tələn edilməsi məqsədiyle 2010-2011-ci illərdə 30-30 dan çox şirkət yaradırlar. 2002-ci ilin avqust ayında ermənilərin "VALLEX Group" şirkəti tərəfdən yaradılan "Base Metals" şirkəti Kəlbəcor rayonunun Heyvalı kəndi yaxınlığında yerləşən mis vo qızıl yatağının (Drmbo) ehtiyatı ilə möşəldir. Daha sonra təbii sərvətlərin tələn edilməsi məqsədiyle 2010-2011-ci illərdə 30-30 dan çox şirkət yaradırlar. 2002-ci ilin avqust ayında ermənilərin "VALLEX Group" şirkəti tərəfdən yaradılan "Base Metals" şirkəti Kəlbəcor rayonunun Heyvalı kəndi yaxınlığında yerləşən mis vo qızıl yatağının (Drmbo) ehtiyatı ilə möşəldir. Daha sonra təbii sərvətlərin tələn edilməsi məqsədiyle 2010-2011-ci illərdə 30-30 dan çox şirkət yaradırlar. 2002-ci ilin avqust ayında ermənilərin "VALLEX Group" şirkəti tərəfdən yaradılan "Base Metals" şirkəti Kəlbəcor rayonunun Heyvalı kəndi yaxınlığında yerləşən mis vo qızıl yatağının (Drmbo) ehtiyatı ilə möşəldir. Daha sonra təbii sərvətlərin tələn edilməsi məqsədiyle 2010-2011-ci illərdə 30-30 dan çox şirkət yaradırlar. 2002-ci ilin avqust ayında ermənilərin "VALLEX Group" şirkəti tərəfdən yaradılan "Base Metals" şirkəti Kəlbəcor rayonunun Heyvalı kəndi yaxınlığında yerləşən mis vo qızıl yatağının (Drmbo) ehtiyatı ilə möşəldir. Daha sonra təbii sərvətlərin tələn edilməsi məqsədiyle 2010-2011-ci illərdə 30-30 dan çox şirkət yaradırlar. 2002-ci ilin avqust ayında ermənilərin "VALLEX Group" şirkəti tərəfdən yaradılan "Base Metals" şirkəti Kəlbəcor rayonunun Heyvalı kəndi yaxınlığında yerləşən mis vo qızıl yatağının (Drmbo) ehtiyatı ilə möşəldir. Daha sonra təbii sərvətlərin tələn edilməsi məqsədiyle 2010-2011-ci illərdə 30-30 dan çox şirkət yaradırlar. 2002-ci ilin avqust ayında ermənilərin "VALLEX Group" şirkəti tərəfdən yaradılan "Base Metals" şirkəti Kəlbəcor rayonunun Heyvalı kəndi yaxınlığında yerləşən mis vo qızıl yatağının (Drmbo) ehtiyatı ilə möşəldir. Daha sonra təbii sərvətlərin tələn edilməsi məqsədiyle 2010-2011-ci illərdə 30-30 dan çox şirkət yaradırlar. 2002-ci ilin avqust ayında ermənilərin "VALLEX Group" şirkəti tərəfdən yaradılan "Base Metals" şirkəti Kəlbəcor rayonunun Heyvalı kəndi yaxınlığında yerləşən mis vo qızıl yatağının (Drmbo) ehtiyatı ilə möşəldir. Daha sonra təbii sərvətlərin tələn edilməsi məqsədiyle 2010-2011-ci illərdə 30-30 dan çox şirkət yaradırlar. 2002-ci ilin avqust ayında ermənilərin "VALLEX Group" şirkəti tərəfdən yaradılan "Base Metals" şirkəti Kəlbəcor rayonunun Heyvalı kəndi yaxınlığında yerləşən mis vo qızıl yatağının (Drmbo) ehtiyatı ilə möşəldir. Daha sonra təbii sərvətlərin tələn edilməsi məqsədiyle 2010-2011-ci illərdə 30-30 dan çox şirkət yaradırlar. 2002-ci ilin avqust ayında ermənilərin "VALLEX Group" şirkəti tərəfdən yaradılan "Base Metals" şirkəti Kəlbəcor rayonunun Heyvalı kəndi yaxınlığında yerləşən mis vo qızıl yatağının (Drmbo) ehtiyatı ilə möşəldir. Daha sonra təbii sərvətlərin tələn edilməsi məqsədiyle 2010-2011-ci illərdə 30-30 dan çox şirkət yaradırlar. 2002-ci ilin avqust ayında ermənilərin "VALLEX Group" şirkəti tərəfdən yaradılan "Base Metals" şirkəti Kəlbəcor rayonunun Heyvalı kəndi yaxınlığında yerləşən mis vo qızıl yatağının (Drmbo) ehtiyatı ilə möşəldir. Daha sonra təbii sərvətlərin tələn edilməsi məqsədiyle 2010-2011-ci illərdə 30-30 dan çox şirkət yaradırlar. 2002-ci ilin avqust ayında ermənilərin "VALLEX Group" şirkəti tərəfdən yaradılan "Base Metals" şirkəti Kəlbəcor rayonunun Heyvalı kəndi yaxınlığında yerləşən mis vo qızıl yatağının (Drmbo) ehtiyatı ilə möşəldir. Daha sonra təbii sərvətlərin tələn edilməsi məqsədiyle 2010-2011-ci illərdə 30-30 dan çox şirkət yaradırlar. 2002-ci ilin avqust ayında ermənilərin "VALLEX Group" şirkəti tərəfdən yaradılan "Base Metals" şirkəti Kəlbəcor rayonunun Heyvalı kəndi yaxınlığında yerləşən mis vo qızıl yatağının (Drmbo) ehtiyatı ilə möşəldir. Daha sonra təbii sərvətlərin tələn edilməsi məqsədiyle 2010-2011-ci illərdə 30-30 dan çox şirkət yaradırlar. 2002-ci ilin avqust ayında ermənilərin "VALLEX Group" şirkəti tərəfdən yaradılan "Base Metals" şirkəti Kəlbəcor rayonunun Heyvalı kəndi yaxınlığında yerləşən mis vo qızıl yatağının (Drmbo) ehtiyatı ilə möşəldir. Daha sonra təbii sərv



Qətər



2022



Daliç məğlubiyyətin səbəbini açıqladı

"Finala çıxmış münasibəti Argentinanı təbrik edirəm. Futbolçularını günahlandırmırı". Qol.az xəbər verir ki, bu sözləri Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç yarımfinalda Argentinaya uduzduqları oyundan (0:3) sonra mətbuat konfransında deyib.

O, komandasında mərkəz hücumusunun çatışmadığını bildirib: "İlk yarım saat oyunu nezarət etdik, amma bezoñ böxtimiz gotirdi, bezoñ isə öksinə. Matçı uduzduq və şikayət edəcək heç ne yoxdur. Yaxşı vəziyyətlər yaratdıq, amma bitiricilik yox idi. Tərən tipli hücumu çatışmazlığı var idi".

Daliç bir qol, bir möhsuldar ötürü ilə qələbədə böyük pay sahibi olan rəqibin kapitani Lionel Messi haqqda da danişib: "Messi 15 iddi, dünyanın on yaxşı oyunçusudur. Bu oyunda da çox tohlükəli iddi və ustalığı matçın noticosunu həll etməyə kömək etdi. Messi ola formadadır. Təsəssüf ki, bu, hamimizin görməyə öyroşdışıymış Messi idi".

Ibrahimoviçdən qalmaqallı açıqlama



"Milan"ın futbolçusu Zlatan Ibrahimoviç növbəti dəfə qalmaqallı açıqlaması ilə gündəmə gəlib.

İsveçli hücumçu Argentinanın mundialın qalibi olacağının əvvəlcədən planlaşdırıldığını deyib. O, yığmanın kapitani Lionel Messinin kuboku qazanacağına artıq yazıldılarını bildirib: "Monco, kimin qalib gələcəyi artıq yazılıb və siz kimi nozorda tutduğumu başa düşürsünüz. Düşünürəm ki, Messi kuboku qaldıracaq".

Futbolçulara avtomobil verilib?

Səudiyyə Ərəbistanı millisinin futbolçularına qrup möhrəsinin 1-ci turunda Argentina üzərində 2:1 hesablı qələbəyə görə "Rolls-Royce Fantom" avtomobili verilməyib.

Bu barədə Səudiyyə Ərəbistanı Futbol Federasiyasının prezidenti Yasir Əl-Mişəl mölumat verib: "Yox, yox. Futbolçularımızın ölkəni təmsil etdiklərini düşünerək qırıla oynayırıdlar. Milli komandan tarixi matçda təmsil etmek onlar üçün şərəf və qürər idi. Bu şəyələr həqiqətə uyğun deyil. Əlbəttə ki, onların bonusu var idi. Lakin bu, adı bonus iddi. Belə hallara görə bizim qaydalarımız var. Onlar bonuslar üçün deyil, ölkə üçün oynayırlar. Onları bir çoxu Argentina üzərində qoləbdən sonra möşhur oldular".

Qeyd edək ki, mətbuatda Səudiyyə Ərəbistanının vəliohdi Məhəmməd bin Salmanın qorarı ilə futbolçulara qələbəyə görə "Rolls-Royce Fantom" avtomobili veriləcəyi barədə xəbərlər yayılmışdır.

Ronaldu və meneceri arasında gərginlik

Portugaliya millisinin kapitani Kristiano Ronaldo və onun meneceri Xorx Mendes arasında gərginlik yaranıb. Bu barədə "As" məlumat yayıb. Tərəflər arasında gərginlik yaranmasına sebəb 37 yaşlı hücumunun goləcəyi ilə bağlı qeyri-müəyyənlilikdir. Hücumçu öten ay "Məncəster Yunayted"lə müqaviləsi na xitən verildikdən sonra azad agent olaraq qalıb.



O, yanvarın 1-dən yeni komandaqı qoşula biler. Lakin hələlik heç bir klubla müqavilə imzalamayıb. Futbolçu yüksək maaş tələb etdiyi üçün Avropa klubları onuna müqavilə qılmaqla torəddidir edirlər. Mendes isə bu durumla olşaqlar alternativlər axtarır.

Qeyd olunur ki, Ronaldo ilə Mendesin münasibətində belə möqamlar artıq bir neçə dəfə baş verib. Menecer və oyunçu bir-biri ilə az qala ata və oğul kimi davranırlar, buna görə də hər şeyi həll edə bildilər.

Ronaldu üçün yeganə transfer təkliyi Səudiyyə Ərəbistanının "Öl-Nəsər" klubu tərəfindən edilib. Futbolçunun transferi reallaşacağı tödirdi illik golurının 200 milyon avro olacaq bildirilərdi. Hətta onları 2,5 illik müqavilə üçün razılışdırıq qeyd olunurdu.

Kristianonun goləcəyində PSJ-nin keçmiş idman direktoru Antero Henrike mühüm rol oynaya biler. İndi o, Qotər çempionatının rəhbərindən və Ronaldunun bu ölkənin klublarından birinə keçidinə töhfə vərə bilər.

Xatırladaq ki, Ronaldo son klubu "Məncəster Yunayted"dən noyabrın 22-də ayrıldı. Onun adı "İnter Mayanı", "Los Anceles Qələksi", "Sportinq", "Los Anceles"lə və həllanırdı. Həmçinin uluslararası forvard üçün Səudiyyə Ərəbistanının digər klubu "Əl-Hilal"ın da mübarizəyə qoşulacağı bildirilirdi.

"Avropalılar bizim oyunumuzu təqnid edirlər"

Mərakeş millisinin baş məşqçisi Valid Reqrəqi Dünya çempionatı ilə bağlı müəyyən filmlər səsləndirib. Mütəxəssis oyun əslənlərindən danişib:

"Ölümzən gələnə edirik. Niyə ham topa sahibolmadan damışır? Qapıya iki zərbə vurmaq üçün 70 faiz topa sahibolmada üstün olmalsın! Yaxşı, FİFA-nın prezidenti Cənni Infantinoya deyəcəm ki, topa daha çox sahib olan komandalarla xal versinlər. Biz topu özümüzə saxlamaq üçün yox, qələbə üçün buradıq. Bilirom ki, avropalılar bizim oyunumuzu təqnid edirlər. Biz Afrikada inkişaf etməkdə olan ölkələr üçün yarışırıq. İngiltərə ilə Fransa arasındaki matça baxın. İngiltərə üstünə da, uduzdu".



Modrić hakim idarəciliyindən narazıdır

Kroatıya millisinin kapitanı Luka Modrić yarımfinalda Argentinaya uduzduqları (0:3) matçı şörh edib.

37 yaşlı yarımmüdüfaçı görüsədə hakim qorularından narazı qaldığını bildirib: "Məni on çox ilk qol narahat edir. Mənco, homin epizodda penaltı qədər yox idi. Hakim bizim

qavılıyədən görə Messi İspaniyaya köçəcəyi halda müalicə xərcini "Barselona" öz üzərinə götürdücədir. Beləliklə, argentinələr dünya futboluna yeni hekayə yazmaq üçün yola çıxdı. Kataloniya klubunda Messi ilə ayrıca fiziki hazırlanmış məşqçisi Xuanxo Brau möşhür olurdu.

Göründüyü kimi, Argentinanın 10 nömrəsi heç bir zaman toslımı olmadı və yaranan çətinliklər dəfə etdi. Argentinələr bütün qollarını bir vaxtlar onu futbol bölməsinə aparan mərhum

nənəsinə həsr edib. Messinin sol ciyində anasının portreti, sol ayaklında oğlu Tiaqonun ol izləri var. İstedadi və oyun torzı ilə tez-tez bənzərdildiyi Diego Maradona da Messini öz xələfi ki mi göstərmişdi.

... Messi artıq uzun illərdir xəyalı qurdugu dünya kubokunu bir addımlıqndan. Görüşən, dünya futbolu möşhur argentinəli kubok borunu qaytaracaq mı?

**Elçin CƏFƏROV,
"Azərbaycan"**



Sosa Argentinanı qələbəyə layiq saymadı

"İlk yarım saat ərzində biz on yaxşı komanda idik və oyunu nəzarət edirdik. Sonra bir penaltı təqni edildi. Yumşaq desəm, mübahisəli idti".

Bunu Xorvatiya yüksək mədəniyyəti Borcena Sosa deyib. O, Qotərde keçirilən Dünya çempionatında Argentinanın yarımfinalda möğlülüyü (0:3) şörh edib və rəqibin qələbəyə layiq olmadığını bildirib: "2 qol buraxdıq və bundan sonra oynamaq çötün idi. Argentinanı layiq olmayan qələbə münasibəti təbrik edirəm. Finala çox yaxın olduğumuz üçün yarışmamızdır. Mütəxəssis çox sevincli olduqlarını deyib:

"Hər bir argentinanının xəyal etdiyi yerdəyəm"

Argentina millisinin baş məşqçisi Lionel Skalonı yarımfinalda Xorvatiyaya qalib gələrək (3:0) finala yüksəlmələri şörh edib.

"Biz indi qələbeni, finala adlamış qeyd edirik. Çünkü bu, çox həyəcanlıdır. Amma qarşısında dəha bir addım var. Bu andan həzz almaq olar. Sonra nə olacağımı dəyənməliyim. Narahat olmamaga çalışıram. Mən hər bir argentinanın xəyal etdiyi yerdəyəm. Səudiyyə Ərəbistanına uduzduğumuz zaman xalq bizimlə idi. Bu, müqayisə olunmazdır. Biz hamımız orta bir məqsəd üçün çalışırıq, hamımız millinin perostikarıq".

Ronaldodan Neymara məsləhət



"Bu təzyiqə müqavimət göstərməsi üçün Neymara psixoloji yardım almağı məsləhət görərdim. Bundan sonra da meydana eyni həvəs və istək qaydacaq".

Bunu Braziliya millisinin sabiq futbolçusu Ronaldu Fransanın PSJ klubunda çıxış edən həmyerli Neymar barədə danışın kənə deyib.

Əfsanəvi hücumçu bildirib ki, təzyiqə tab götirmək üçün oyunçular psixi sağlamlıqlarına nəzarət etməlidirlər: "Xüsusi hər kəsin milli komandanı izlediyi Dünya çempionatında bəzənək həll etmək çox vacibdir. Qotərda bütün dünyaya Neymar baxırırdı. Psixoloji cəhdən özüldiyini dediyi müsəhibusını izləyənə ürəyim parçalandı. Ona necə kömək edəcəyimi bilmək istərdim. İndi mümkündür, amma mənim vaxtında bu barədə çox danışılmırı. Karyerasında etdiyi hər şeyi qiyət vermək olmaz. Bunu Neymar da bilir. Təbii ki, hamı dünya kubokunu qazanmaq istəyir, amma eyni zamanda hamı başa düşür ki, bu, asan deyil. Bizim bəs titulumuz var və hələlik ilk sıradayıq".

Qeyd edək ki, Braziliya millisi mundialın 1/4 final mörhələsində Xorvatiyaya uduzaraq, mübarizəni dayandırıb.

